



№ 29 8-İJİ DƏVƏT  
ƏLƏM İKANASŞ

Молла Наср-Эддин

Kijməti 15 kəpinq

Din əlejhinə təbliğat olyşəsi imiş



— Sanın evin bejuq bir pır imia?

— Həzrat abbas hakkı, yok! fırkaçı oldygym için by əzqiləri allahıslılar qızəsi için juguram!

## Bəxt lazımdır.

Ağstafa da damir jol işçilərindən Mohammad Hacı—zadə an—zəhmətqəsə bir adamdır: 1) zəhmətqəliliqinə dəmir jol idarəsindən olnıda vəsiqəsi var, 2) teatr—dram camiijati üzvliliqinə Kazax mərəif se'bəsindən və Ağstafa işçi klyubundan zəhadat naması var. 3) «jeni Fiqr» gəzətinin müxvhərliliqinə hamin qəzət idarəsindən sanadı var. 4) «Bolshevik» gəzətinin intzari, jolında çalışamagına Kazax şirkə komitəsinin tətbiqat se'bəsindən vüqalınması var, və 5) bizim Molla amynnı da jolunda Hacizadə joldaşın çatladı. Gündə, biz də ikrar edirik. Əmək bınlərin həmlisi, bir tarafda-ınsanın baxıldı-bır tərəfdə: sağa cəm'i sajdı-kumuz xidmətləri barər-Allah sandan ilfitəni, əqəsə-onda bir-dən qərasaqan qı Ağstafa dəmir jol şirkə eəzəq qatibi Rybən joldaşın və Kazax D. I. komitəsi sadri Rustam joldaşın müxvhərliliyindən narazı, kalib səni vəzifədən qənar etdirib-jomilja riyazə mehtəc byrakdarlar.

Çoraz-insanda baxt lazımdır; yoksa baxtsız insan-Ağstafa kolçomakları, lə bacara bilmir. — 1) Qərəq jazlık kyrjera və-de verdiqin jaylaq ma'zynijitini bir kədər xərclinqə by qun və-rəjdin—yarmışınsan. — 2) Kazandır—əqəjata qəlan uç nəfər qandılıq qəfiyat verdiridin—əcəklənləb qəna kazaja qəndərin. — 3) Səndən asulan alla uzyarılvı lap nahak jerə dilxor eləmisan və qusub evə qərəqə qəlmışınsan. — 4) Və zirdəst idarə kyllykçilərindən iqisini lap obəs jerə təhkir etmişən.

Muxtarəs—oji zamanı, hamin işi sahətin arzində—Bağı, əshəri sahəbsz kaltı: sabab bydır qı Kommynxoz və inzibati se'bə by işi sahətin muddətində sahərin əhalisinin strəhatın droğçular, alçıqlara və sajir çığır—bagır salanlara icarlıdır. — Adal san na axmak adam-san, min dəfə demisəm qı, bir xəbəri okyjanada ona jaxxa, fılqır işti. — Zərk-Çin jolyny Çinlilər dymtəməralar. By jol, çinlilərin çinində olanların əli ilə dityalyadır.

— Çinlilərin çinində olanlar qimərlərdir?

— Çin əhalisinin bir—birliyə vəryadyryb kürdərənlər...

«Mədəni» avropalıları...

— Beşqı: Çapır jetər.

## Təmizləmə iclaslarında.



Aşağı hejtə tamizləmədə. Yukarı hejtə tamizləmədə.  
vəzəndə: Molla (Pravda) da)

## Ozizim Molla Nəsrəddin!

### Təmizlənməq lazımdır.

Qurdəmir dəmir jol müallimilərindən-zadın barəsində dedidi. — Birən qeymədən başına bir iş qəlibdi və işi da möhəmmədə dir. Ancak sabob nadis-nə işi bəkülər qı qısnın adı, təmizlənsin, nəda müslüm joldas maqtəbi byrakır qı maqtəb təmizlənsin. — Saqırı ataları, da müslüm joldaa aqrı — aqrı bəkülər.

Penah—bar—xuda! imza—“saqırı atası”

### Kolçomakları saklışdır.

Qəççaj—kara marjan dajıra-kom, Kalyst qırva kolçomakları, sakılır:

1) Masaşan — Qərbələj Señi maqtəb üçün qoşulan qırçıq ezu-nədiv herdurur — Kalyst qırva dinmir.

2) Həsənköylü Məhəmməd og-lı, həmisi adam olduğur — Kalyst qırva onu, da mudafə edir.

3) Maarrif aq-bası müftülli-nin atasının on desiatin uzun bagı, var, 20 desiatin aqın jeri var, iki min kojiny var, min baa kara malı, var,

— Kalyst qırva byna da bir sez demir,

imza—“Tərəfqa”

## Olencənin sahəbsz vakti.

Jaj zamanı, qecələr Bağıda zəhri mühalifət etməq üçün qıfajat kədarincə milis nəfərlər vardı, ancak jaj qecələrinin işçisi sahət sahəbsz vakti var: o da subh sahət derdindən sahət beşə və altıya qidirin.

Həmin işi sahət, muddətindən man milis nəfəri tərəfindən uzaq istifadə: by vəkt sahət bınlərin istixarəndən çıxıb, qeçir asagında sajdıqım vətəndəsələrlən istixarət.

- 1) droğçuların,
- 2) aqça və ancır satanları,
- 3) starı—veçərlərin

Jaj zamanı, dýva jazan mollələrin və ryh dəmərələrin müsələ edən többələrin bazarı, çox alır olur, bejəl qı qecə İadən qudan jorylyb jatan və butun qecəni qasublı, bəhlək və taxtabitli filqr ilə təzəca hylanan bir allah bəndəsi jyxıda qərər qı zələzəldət: droğçuların zələzələ imis, ancak jer altı, epequunun jok: by allahsız, «drog» arabasını zələzələs-sim. Eləcə sarasını basaçı, akyakadan quçajə yəzədbər qərəsən qı hala təzəca İadəklər və aəhərin jyxarı, mahalləsindən bir «drog» arabası, (ə'nı bir dildür araba) ejla hycümnan və ejla na'ra təpa-təpa qəlirqi oya by araba surəni də dəst aənası, alkı qucuna «çistkəndə» kytarənlər. Qəzələr, avyadırbər quçula seçirən qı by zələzəlin terədən—arabada bagdas kyrma otyaran bir qəçəl müsələn yasqıdıcı-alində bir jeşa xıjar, aqzuna basılı nahar karnına jeşa—jeşa attı, taptalı, rıqı bərçəpsin.

Ma'lым aejdir by arabanın dali, ca qəna araba nərosini eisdəcəqsən.

Insañan—araba zələzəlsə çök-cəm—ən çökü—jarım sahət—bir sahat.

Konsertin işçisi neməsi—aj jaxal, aqça, aj sarı, sabahi, ancır, kajmax, kajmax, malina—malina!

İndi hunərin var—jet.

UN VAN  
Bağı, qohns  
posta qıçış-  
si № 64  
Telefon  
№ 40-83

Starı, vəzə, starı, vəz,  
Aj starvia, starvia....

Qor pəsiləm—la'nət zejtə-  
na dejib dyryb qejinirən, bir  
staqan caj istahası, tıbib qedirən  
kyllyga.

Və məhz kyllykdan evə  
kajdanda qərəsən qı by jyxısz-  
lık, bedəmaxlı, kılçandan—idarə-  
dənən kədər kanınsız ılar qər-  
məsən:

1) Qərəq jazlık kyrjera və-  
de verdiqin jaylaq ma'zynijitini  
bir kədər xərclinqə by qun və-  
rajdin—yarmışınsan.

2) Kazandır—əqəjata qəlan uç nəfər qandılıq qəfiyat verdiridin—əcəklənləb qəna kazaja qəndərin.

3) Səndən asulan alla uzyarılvı lap nahak jerə dilxor eləmisan və qusub evə qərəqə qəlmışınsan.

4) Və zirdəst idarə kyllykçilərindən iqisini lap obəs jerə təhkir etmişən.

Muxtarəs—oji zamanı, hamin işi sahətin arzində—Bağı, əshəri sahəbsz kaltı: sabab bydır qı Kommynxoz və inzibati se'bə by işi sahətin muddətində sahərin əhalisinin strəhatın droğçular, alçıqlara və sajir çığır—bagır salanlara icarlıdır.

— Na kədər səsin var-çığır.

— Na kədər qucun var ar-  
bavi, sur.

Jyxısysz Molla-Ömy.

## Arvad koçsb.

(3r)

Bizim batımlı qızçıda  
Vardı, koç, bir kadın  
Butun hamı, dillərdə  
Sojlədib dir ez adın  
Adı, Bejquş xanı, müdafi  
Seçur kohymı, jadı,  
Butun məhəllələrdən  
Qalır haraju, dadı.  
Qah aldaqı, könayın  
Paltarına şıqıfır  
Har qas bı sez dejirə  
Qalır, evindən dequr

İşqəndərən kılıçkarı  
Sənəda rəjəna juqur  
Əzidə bir tarafdan  
Jenib anamı, dequr:

Bes on qun byndan kabak  
Dequb koca qıçını  
Agzına jymyrik itə  
Tequb iqi dinini

İrni altıncı ilde  
Fita ogyrlıqda  
Dərdindən dajırda  
Uç kat imza edibdi,  
«Balta» dəs.

### Məhəqəməde

—Əzunu mukassir bilirsənimi?  
—Dytak qı bilmirmən siz qı  
bynynla bəni azad etməjəcəgili-

## Şəriqli romanın son pərdəsi“

— Arvad, pandır var issa, bı  
az ver jejq, mədəja xejri var.  
— Jokdryr.

— Jakaşdır qı jokdryr, cünq  
pandır dia işin zarərlidür.

— Əvvəlqinə mi inanmalı,  
sonraqnamı?

Var issa-əvvəlqinə, jok issa-  
sonraqnamı.

By sehbatın Molla-Nəsreddin  
ilə arvadı, arasında olydınlı  
albatır hamınyı bilirsiniz. İmdı  
bejə bir, ahalat da jerli gazetə-  
ları ilə bizim aramızda olma-  
dılır. Biz Mollanın arvadı, qibi  
kalmışık avara və bilmirək:

— Əvvəlqinə mi inanak, son-  
raqnamı? Jaxdy ona mi inanak  
ja byna mi?

— Jerli gazetələrdən biri əvvəl-  
ca jazır qı: „Şəriqli roman“ ən  
son pardası da ojanınlıdır, laqın  
bir iqi quna sonra „təshih“  
verərəq dejir: „Jok tamazanın  
son pardası hala kaldırılmamı, a-  
dur.“

Jenə by təshihin verildişi qun  
inqicnir gazetə də jazeriqi: „son  
pardanı kalmırmak lazımdır qal-  
mır, cünq parda daha çökdən  
kalkmılmalıdır.“

İmdı biz bilmirək hansına  
inanak? • Komis-Kyly

### Telgraf Xaçmazdan.

Tazəliqdə cibqırılar təqətilat  
duzulmaqla fırıldanadurlar, ancak  
millis nəşərlərindən by barədə  
narazıdlırlar.

Millis idarəsinin cibqırırlar  
jetiyan zulmünün kabakını  
almak yolunda cibqırılar aqajatda  
bylynmak istijirət:

Dədim qıl möiniqləri—by mu-  
nasibatla — iqi ali cibda olmalı,  
dort qezdi sejlerində.

### El'an.

Byynynla jazüb, Baqı, əzə-  
rində oguryeq tarq edənənənə xə-  
bar veririq qı, biz Molla Məham-  
məd Kyly və Molla Huseyn Xa-  
lik qılgırovzaxanlıq məqəbbinini  
bilməliyək. Əlimizdə vasikomiz  
oldıq, içün arbanı və oruclygy  
zəhərə qələcəjiz. Mollalıqımız  
hakkında əlimizdə möhəqəm va-  
sikalar vardır. Xəbla edənənə Xe-  
ziz, dajırınsıdə Qes qondına mu-  
racəat edə bilərlər. Sami.

rən jazuluları, okydym. Bynlar-  
da təkrıban bojış jazırıldılar:  
— Baqsajyz qıtbasqı, illə by-  
ra kooperativləri haç bir aej  
brakmaqurlarılar. Bir ba'z qunlar  
əs kələrk, ba'z qunlar da biz  
uç kilmən illə çəraq alımaq  
məly olyryk. Aman qunudur bi-  
zə bir ilac. Joxsa müaləcəjədə  
kalmajıb qeri kajılmaga məc-  
bır olacaquz.

Byny okymaklı mən, bərən  
Baqı, baglarında da bojış olacaq-  
dan qurğudur. Sonra jenə  
əz-əzumə juraq verdim qı,  
jol yuzak oldıq, içün bəlqədə  
başka sahərlər ilə hala razılık  
alda edilmişmədir, xaxud orada  
bir anlaşılmamazlıq təriəmidir.  
Hər halda Baqı, nə 20 verstli-  
dən qazdaqı baglırla belə aej ola  
biləməz.

O biri sahifəni çavırıb baş-  
ka sahərlərdən gazetə vastəsili  
silqajat edən bir neçə Baqıla-  
şaları.

## Mənim bag istrahətim.

I ncı fəsil

### Baqsajyz çərəj mono neçəse toman olyr.

Baqlınlı havasını, yddyk-  
dan sonra uş aq jay muddatında  
yaxklara Baqlınlı Pirağı, bag-  
larında bər otak dytdym və ma-  
nim kara qunlarımda byradan  
başlamıma oldı.

Jarlım ajılık məmələmi, avans  
qəturub baga lazım sejleri al-  
maka bər hər həzirlük qərdən-  
dan sonra, kollektiv təsərrüfat-  
ımlınlı „to'minat ictmiləyi“-də  
jasanın butun uzvlərinə fətəna  
dolduryb, Pirağın jola saldı, m.

Səbah, qunu, mehur bas-  
dırılıb baga qəndərməq maksad-  
la Baqsajyz qıtbasqasını, da qur-  
turub idarəje jollımdı.

Gazetanı alıb qezdən  
qeycidim: Baqsajyzın başka sa-

## 85 il adsız.

30-35 il byndan ilari, Nax-  
çıvanda, iqi konacyı mərsiyanın  
olan bir jyrist, bir quna by  
mərsiyanlardan birinə rast qəlib  
sorayır qı, aj flan-flan auda,  
mollaflar ag ammama kojylarraq-  
molladırlar, sejdilər qej ammama  
kojylarraq-sejdiddirlər. Aj ala-byla  
ogly ala-byla son adını, na ko-  
jb by ala-byla salt, bəzənə sa-  
rimisan?

Mərsiyanın bir cavab tapma-  
jub kaçır qırır evinə.

By sehbatın manım jadı, ma-  
bohaları saldı.

85 ildir qı, bynlar öz ibadət  
etdiyilər jera bər ad tapa bilmirlər.

O qun bohalarından birinə  
dejirəm qı, a balam nə için im-  
diyə kədar by dagulmuş ibadət  
evinə bər ad tapa bilmirsiz?

Bəhai dediqi, bizim ibadət  
evina **məşkil qızıl** dejirələr. Is-  
tirəsindən **məhfili ryhanə** ja xyd  
məsaflərindən da dija bilsərən!

Dədim, adal ezzun aja sal-  
ma, sezon var sez danı.

Ala-byla olaşmadan bər aej  
çukmaz. Qet bəzənə çara elə.

Bəhai cavab tapa bilmajıb  
ala-byilar qibi kizərəb qetdi.

Səbah, qunu jeridəm je-  
nica dyrmyadym və idarəja qet-  
məmədən avval qedib Baqsajyz  
qıtbasqasını, dajıdılmaq ista-  
jirdim qı, by vakt kaplı, dejuldu.

Bakdılın bagdan qalan biri-  
si idi. Bagdan məqybı qəldiñini  
quman edərəq, korkdym tuqla-  
rim urparı (cünq momin dün-  
jada an artıq korkdığım bir aej  
varsı, oda shi-bejt tarafından  
„kollektiv“ sıratda qəndərən  
məqyləblərdir. Səbəbi qalacaq fa-  
sillərdə məlyim olacaqdır.) və  
dilim dolasarak zor ilə anıqal-

— Məqytbim, var? dejib so-  
ryaya bildim.

Oda sezumu kanmadan, bə-  
nim pis bir xəbor eaidəcəjin fi-  
qırı kyrküyim, quman edərəq:

— Kormkal bagda heç bir  
sej jokdry - dedi - hamısı, sal-  
maidır. Ancak sizin qızı tapa-  
dılardı qı, həla Baqsajyz qıtbas-

## Onyn sabah.



— By qun vəkitim jokdry sakəb qoll  
— Sabah olmas. Men by qandən sezin jerisə to'jla əlyanlaşdırı  
(«Şəhər» hərəkəti)

### Seçiqış istlahələr.

### Sipariş.

Qoççaj istehləq kooperativi-  
nin axşanxasında azaga killyk-  
çular, seyməq için təqədənənə sezo-  
nə istlahələr.

Dədim, adal ezzun aja sal-  
ma, sezon var sez danı.

Ala-byla olaşmadan bər aej  
çukmaz. Qet bəzənə çara elə.

Bəhai cavab tapa bilmajıb  
ala-byilar qibi kizərəb qetdi.

İoryldygym hesab etməsəniz  
har daşda iqi bas tramvaj - 16  
kapı, jenə iqi bas elektrik da-  
mir joly - 40 kapı, fajtonq, qır-  
jak həkki, - 40 kapıq hesab, və  
har iqi qunda bir qətmaq sar-  
ılıb by „transit taxi nəkl“ ma-  
na həftədə 2 manat 88 koplja

təmam olyr qı, byda Baqsajyz  
ilə Azərittlək Pirağı, sebəsi  
arasında lazımi, rəsmiçən amala  
qəlinçəjərək kədər davam edəcə-  
dir.

Manım qılı butun başka  
xidimlərləndə by halda idy-  
gyny nəzərə alarsanız romanı  
mənzili bircin fənnlini natiçisi:

— Baqsajyz çərəj mono neçəse to-  
mam olyr?» adlındı, rüdigi, en-  
ezunu ajid, nəməmə.

(qələn neməməzidə «Korky-  
ly maqtıb» fastını okuyunuz.)

Əbulhev



# İləri çəqilənlər



Bəri çəqiləsinə fəxr edərəq jeni iz jerinə qoldıqda ona bəla deyirət;  
joldaş san Cın dill bilişənmi? Bilmirsənə qət başka se'bəja. Byrrada sanim  
için isəmiz joldayı.




O bəri se'boda birisi qəslijanun ustundan ona bəkub körəy  
Janski bygalerija bilirsənmi? Banq işlərinəndə xəbərin varmı? Joldaş  
için byrrada is olmas! Byrrası içtimai tə'minat komissarlığı, dəjil!



3-nü se'boda ondan heç bir xəj soruyaşmışdır deyirlər: imilli olmak is-  
xumduz joldaş iləmiz adəmdə iləri çəqilə bilərmi?



Qəçə qanduz jətməjə iləmilar oğranır.



Proletar mətanətlər hər bir çəliniqlərə galib qalıb oddan ziyad  
şəhər iləmili olyr.



Nihayət kocalub, işkət avvalıq qibi bəzər və mətanət illə idarə  
dəqədə bəjə cavab alır joldaş heç ytənməsən iləri çəqilən bəsi suhbat  
istəjirsen? San qı səlli tabəli sahibəsen! Başqalarının bəzi by car iləri  
laçın daşıl.